



Ilham

Strateji tərəfdaşlıq müttəfiqlik səviyyəsinə yüksəlib



İlham Əliyevin Gürcüstana səfəri ikitərəfli münasibətlərə yeni təkən verdi

Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdi. Dövlət başçımızın səfəri qonşu və dost ölkələr arasındakı münasibətlərin inkişafına müsbət impuls verdi. Bu, İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəri oldu. Bundan öncə Prezident qonşu ölkəyə bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfər edib.

Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub. 1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimül verib.

Gürcüstan regionunda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi global enerji, neqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Qarşılıqlı etimada əsaslanan münasibətlər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər zamanı iki ölkə arasında bir çox sahədə əlaqələrin daha da şaxələnməsinin vacibliyi vurğulandı və qarşılıqlı marağ doğuran məsələlər ətrafında danışıqlar aparıldı.

Azərbaycanla Gürcüstan arasında münasibətlər qarşılıqlı etimada əsaslanır. İki ölkəni birləşdirən yalnız tarixi və geosiyasi amillər deyil, həm də strateji maraqlardır.

Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri ikitərəfli əlaqələrin yeni bir səviyyəyə qalxdığını təsdiq edir. Bu gün regionda yaranmış yeni realiaqlar və dünyada gedən müəkkəb proseslər iki ölkəni bir-birinə yaxınlaşdıran yeni şərtlər formalaşdırıb.

Artıq Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq mərhələsinə geridə qoyaraq müttəfiqlik səviyyəsinə qalxıblar. Azərbaycan-Gürcüstan münasibətləri faktiki olaraq, tərəflərin ortaq strateji maraqlarına söykənir. Ölkələrimiz arasında ildən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. İki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir.

İkitərəfli münasibətləri dəyərləndirərək İlham Əliyev dedi ki, bu münasibətlər çox dərindən önəmlər üzərində qurulub və ösürboyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar.

Qətiyyətlə reallaşdırılan milli ideya

Qarabağ və Zəngəzurda həyata keçirilən bərpa işləri möhtəşəm və qürurvericidir

30 ilə yaxın işğal altında qalan, dağıdılan, talan olunan yurd yerlərimiz bu gün sükunətə bərpə olunur, yenidən dirçəlir. Torpaqlarımızın azadlığa qovuşmasını təmin edən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə həyata keçirilən quruculuq işləri olduqca möhtəşəm və qürurvericidir. Vətən müharibəsindəki zəfərin tənənəsi indi quruculuq meydanında yaşanır.

Kompleks və əzəmətli quruculuq işləri

Qarabağ və Şərqi Zəngəzurun bərpası bu gün Azərbaycanın milli ideyasıdır. Təsadüfi deyil ki, bu torpaqlarda həyata keçirilən quruculuq işləri dövlətimizin

əsas prioritetləri sırasında yer alır. Görülən işlərlə yerində tanış olmaq üçün Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş rayonlarımıza səfəri bunları təsdiq edir. 2023-cü ilin dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə 3 milyard manatın ayrılmasının proqnozlaşdırılması da ondan xəbər verir ki, azad olunmuş ərazilərimizin bərpası prioritet vəzifələr sırasında yer alır.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfəri isə əlamətdar hadisələrlə yadda qalır. Bu baxımdan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 19-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri yeni layihələrin təməlləri-

nin qoyulması ilə əlamətdar oldu. Bu səfər zamanı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun bir hissəsinin istifadəyə verilməsi, Cəbrayıl və Qubadlıda 35 kilovoltluq yarımstansiyaların və rəqəmsal idarəetmə mərkəzlərinin, Qubadlıda İşğal və Zəfər muzeyləri kompleksinin, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlinin qoyulması, Arximed turbinli tipli su-elektrik stansiyasının işə salınması, həmçinin "Cəbrayıl" Qovşağ Yarımstansiyasında tikinti işlərinin gedişi, "Zabuxçay" və "Bərgüşadçay" su anbarlarının layihələri ilə tanışlıq azad olunmuş ərazilərimizin bərpasının nə qədər əhatəli olmasından xəbər verir.

Qarabağın ilk "hava qapısı"nın qürurlu bir ili



Mina terrorçusu

Ermənistanın beynəlxalq hüquqla cəzalandırılmaması onun yeni hərbi cinayətlərinə yol açır

30 il müddətində Azərbaycanın tarixi torpaqlarını işğalda saxlayan Ermənistan bu əraziləri mina tarlasına çevirib.

Faşist xislətli ermənilər Qarabağ və Şərqi Zəngəzurda həyətlərə, evlərə, qəbiristanlıqlara, su kanallarına, bulaqların ətrafına, bağlara, ökin sahələrinə, yollara, dəmir yollarına, elektrik xətlərinin altından keçən yollara, bir sözlə, hər yerdə külli miqdarda piyada və tank oləyhinə mina basdırıblar.

Dostluq yalnız sözdə yox, əməldə də olmalıdır

Təəssüf ki, İranın bəzi dairələrindən bunu görmürük

İrənin bəzi dairələrinin münasibətlərə kölgə salan davranışlarına baxmayaraq, Azərbaycan cənub qonşusuna hər zaman dost ölini uzadıb.

Təsadüfi deyil ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Cəbrayıl və Füzuliyə səfər edən Prezident İlham Əli-

yev Azərbaycan-İran sərhədini "dostluq sərhədi" adlandırır. Lakin son günlər İrənin bəzi dairələrinin ölkəmizə qarşı sərgilədiyi qeyri-səmimi münasibət təəssüf doğurur. İrəni Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə dostluğunun əməldə yox, sözdə olduğunu göstərir.

Xatırladaq ki, Azərbaycanın İrənlə sərhədinin 132 kilometrlik hissəsi 30 ilə yaxın işğal altında olub. Yəni sərvətlərimizin, milli-mədəni irsimizin vəhşicənə talan edilməsinin, xalqımıza qarşı törədilmiş erməni cinayətlərinin elə on böyük şahidi də İrəndir.

Azərbaycan-Qazaxıstan münasibətləri tarixi, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlıdır
İlham Əliyev Kasım-Jomart Tokayevi və qazax xalqını təbrik etdi



Azərbaycan Yaponiyada "Ekspo 2025" də iştirak üzrə müqaviləni imzalayan ilk ölkə oldu

Azərbaycan "Osaka, Kansai Ekspo 2025" dünya sərgisində iştirakla bağlı müqaviləyə imza atıb.

Yaponiya ilə əlaqələr və dünya Ekspo sərgilərində iştirakı yüksək əhəmiyyət verən Azərbaycan "Osaka, Kansai Ekspo 2025" də iştirakçı müqaviləni imzalayan ilk ölkədir. AZƏRTAC xəbər verir ki, müqavilə sərəgiyə hazırlıq məqsədilə keçirilən birinci beynəlxalq planlaşdırma görüşü zamanı Azərbaycanın "Osaka,



Kansai Ekspo 2025" üzrə baş komissarı Anar Ələkbərov, "Ekspo 2025" in baş katibi Hi-

royuki İşige və "Ekspo 2025" in baş komissarı Koji Haneda arasında imzalanıb.

2023-cü il üçün dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub

"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci ilə müqayisədə 5,2 faiz, 2021-ci ilə müqayisədə isə 16,4 faiz çoxdur.

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci ilə müqayisədə 5,6 faiz, 2021-ci ilə müqayisədə isə 12,2 faiz çoxdur.



Azərbaycan-Qazaxıstan münasibətləri tarixi, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlıdır

Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Hörmətli Kasım-Jomart Kemeleviç!
Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkənd təbrik edir, ön səmimi arzularımı çatdırıram.

Qazaxıstan dinamik inkişaf yolu ilə inamlı irəliləyərk bütün səhələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq alomda layiqli yer tutmuşdur. Bu gün Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı islahatlar və quruculuq işləri qardaş ölkəmizin hərtərəfli inkişafına və yüksəlişinə xidmət edir. Qazandıığımız uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir.

Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mədəni, mənəvi dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir.

Cari ilin avqustunda Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əlaqələrimizin daha da inkişafı üçün yaxşı im-

kanlar açmışdır. Eyni zamanda bu yaxınlarda Astanada Sizinlə görüşümü məmnunluqla xatırlayı, əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsi və müzakirələrin Azərbaycan-Qazaxıstan münasibətlərinə yeni toqan verəcəyinə inanıram.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə Türkdövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansəğliyi, xoşbəxtlik, dövlət fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2022-ci il

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol

Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 oktyabr 2022-ci il

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edəcək

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işğızər səfər edəcək.

fərov, Mixail Zabelin, Rauf Əliyev, Əminə Ağazadə, Emin Hacıyev, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.

Assambleyanın şura və plenar iclaslarında gündəliyə çıxarılaçaq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Milli Məclisin Sədrinin plenar iclasda çıxış edəcəyi gözlənilir.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

"Azərbaycan"

Qətiyyətlə reallaşdırılan milli ideya

Səfərin ön yadda qalan və tarixi məqamlardan biri də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilanın Ağalı kəndində yerli sakinlərlə görüşü oldu. Bəli, artıq keçmiş məcburi köçkünlər ölkə rəhbərliyini öz evlərində, yurdlarında qarşılayırlar...

vaşdan sonrakı dövr bu birliyi daha da gücləndirirdi. Keçən il biz Şuşada Şuşa Bayramını imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu həm xalqlarımıza ciddi göstəyirdi, eyni zamanda bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq eyni zamanda əgər kimsə yəno də bizə qarşı ədalətsiz hərəkət etmək istəyə, əlbəttə ki, bu amili ciddi nəzərə alınmalıdır". - deyər Prezident İlham Əliyev Cəbrayıl şəhərində mətbuata birgə bəyanatında bildirib.

Bələliklə, bir il əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edən Azərbaycan və Türkiyə prezidentləri bu dəfə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Bir il əvvəl Zəngilanda "Dost Aqropark"-ın təməlini qoyan prezidentlər bir il sonra onun birinci mərhələsinin açılışında iştirak etdilər. Görünən həm də odur ki, Vətən müharibəsi günlərində Azərbaycanın yanında olan Türkiyə dövləti Qarabağ və Şərqi Zəngəzurun bərpasında da ölkəmizin yanında. İki qardaş dövlətin atdığı birgə addımlar isə regionda yalnız və yalnız sülhə və əməkdaşlığa xidmət edir

İlham ƏLİYEV: "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir"

Oktyabrın 20-də Zəngəzurun quruculuq tarixində növbəti möhtəşəm hadisə baş verdi. Həmin gün istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı Azərbaycanın quruculuq əzminin növbəti qürur doğuran təcəssümü oldu. Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanının təməli ötən il aprelin 26-da qoyulmuşdu. Qısa müddətdə bu hava limanının istifadəyə verilməsi həm də onu təsdiq etdi ki, işğaldan azad olunmuş ərazilərimiz meqalayihələr əsasında bərpa olunur.

Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngəzur səfəri həm də iki qardaş dövlətin regionda yaratdıqları reallıqları qəbul etmək istəməyənlərə bir mesaj oldu. "Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, sa-

Hava limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı isə göstərdi ki, uğurlarımıza səvinən qardaş dövlət hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Bu, Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş əraziləri-

R.ÇƏFƏRƏLİ,
"Azərbaycan"

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, № 12, maddə 1440; 2016, № 2 (II kitab), maddə 222; 2019, № 1, maddə 2; 2020, № 10, maddə 1243, № 12 (I kitab), maddə 1434; 2021, № 3, maddə 215; 2022, № 4, maddə 295) Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "2. Gəncə şəhəri" bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci sətirin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "1 və 2" sözləri "3 və 4" sözləri ilə əvəz edilsin.

2. 2.2-ci sətirin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "3 və 4" sözləri "1 və 2" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2022-ci il

QDIƏT Parlament Assambleyasının komitə iclasında

Oktyabrın 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDIƏT PA) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 60-cı iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə iclasında QDIƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, qurumun sədr müavini, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov və deputat Jalə Əhmədova iştirak ediblər.

Komitədə əvvəlcə iclasın gündəliyi və 59-cu iclasın protokolu təsdiq edilib.

Sonra tədbirdə "QDIƏT-ə üzv ölkələrdə xarici investisiyaların cəlb edilməsinin təşviqi və parlamentlərinin rolu" mövzusunda məruzə təqdim edildi. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

İclasda iştirak edən QDIƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi barədə məlumat verib. O, bildirdi ki, növbəti iclas "QDIƏT-ə üzv ölkələrdə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində parlamentlərin rolu" mövzusunda həsr olunacaq.

"Azərbaycan"

2023-cü il üçün dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub

Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin azalmasına imkan yaradır. 2023-cü ildə Bütçə Neft Fondundan dövlət büdcəsinə transfer 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci ilə müqayisədə 237,5 milyon manat azdır.

Öntəmə bazarlarında neft qiymətlərinin dəyişikliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülmüşdür.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilə müqayisədə 1,0 milyard manat, 2021-ci ilə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin bərpası və Bö-

Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Azərnerji" Açıq Səhmdar Cəmiyyətinin "Azərbaycan" İstilik Elektrik Stansiyasının modernizasiyası ölkənin enerji dayanıqlığının təminatı üçün əlavə enerji potensialının yaradılması, enerji tələbatının qarşılama, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qəza nəəzərdə tutulmuş, iqlim dəyişiklikləri ilə bağlı baş verən kəlakizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. "Azərbaycan" İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVT gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVT artırılması ilə əlaqədar rəsmi modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə üzrə iri sənaye müəssisələrinin yaradılması, eləcə də əhalinin sosial rifahının artırılması ilə əlaqədar növbəti illərdə böyük həcmdə enerji güclərini yaranacaq tələbatın qarşılama üçün ölkənin ixrac potensialının artırılmasını vacibliyini nəzərə alaraq, "Azərbaycan" İstilik Elektrik Stansiyasının modernizasiyasının həyata keçirilməsi məqsədilə **qərara alınır**:

1. "Azərnerji" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan" İstilik Elektrik Stansiyasının mo-

demizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması üçün zəruri tədbirlər görsün.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Azərbaycan" İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görsün;

2.2. "Azərbaycan" İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası"na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı məsələləri həll etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 oktyabr 2022-ci il

Azərbaycan Yaponiyada "Ekspo 2025"də iştirak üzrə müqaviləni imzalayan ilk ölkə oldu



Əvvəli 1-ci səh.
Tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayilzadə də iştirak edib. Sərgiyə hazırlıq məqsədilə oktyabrın 25-26-da keçirilən

beynəlxalq planlama görüşündə 100-dən çox ölkə təmsil olunur. Görüşdə "Ekspo 2025"dəki pavilyonların qurulması, sərgilərin hazırlanması ilə bağlı məlumatlar təqdim edilir. Budəfəki dünya sərgisi

2025-ci il 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıracaq" (Designing Future Society for Our Lives) mövzusunda keçiriləcək.

Rəşad ÇƏFƏRƏLİ,
"Azərbaycan"

Milli Məclisdə görüş

Tahir Mirkişili son səkkiz ayın rəqəmlərinə əsasən, Azərbaycanda kreditləşmədə, nağdsiz hesablaşmaların həcminin böyüməsində, bank sahəsində çalışan insanların sayında, eyni zamanda məşğulluğun artımında müsbət dinamika olduğunu qeyd edib. O, bildirdi ki, bu ilin səkkiz ayı ərzində ölkəmizin ixracı idxalı 19 milyard dollar üstələyib, strateji valyuta ehtiyatlarımız 5 faizdən çox artaraq 55 milyard dollara yaxınlaşmışdır. Hal-hazırda cari əməliyyatlar balansının müsbət saldosu 6 milyard dollardan çoxdur. Azərbaycanda makroiqtisadi vəziyyətin sabit olması islahatların daha sürətli

aparılması üçün müsbət şərait yaradır. Komitə sədri bu gün Mərkəzi Bankla düzgün kommunikasiyanın qurulmasının əhəmiyyətindən söz açıb, bankların qarşısında duran müasir çağırışlardan bəhs edib, maliyyə bazarlarının idarə edilməsi ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov görüşün təşkilinə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürünü bildirdi. O, ölkəmizdəki makroiqtisadi göstəricilərdən danışdı. Bildirdi ki, Azərbaycanda son doqquz ayın makroiqtisadi noticə-

lərinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyard çatacaq 5,6 faiz real artım göstərəcək. Qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. O, bildirdi ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub. Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.

Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artımının səbəblərinə toxunub. Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışdı. Görüşdə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Aydın Hüseyinov, İqbal Məmmədov, Məzahir Əfəndiyev çıxış edərkən ölkəmizin maliyyə dayanıqlığının artırılması, pul kredit siyasəti, inflyasiya, bank kredit faizləri və qarşıda duran digər məsələlərə bağlı fikirlərini bildirdilər, suallarını və təkliflərini səsləndiriblər.

Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların səsləndirdikləri sualları cavablandırıldı.

"Azərbaycan"



Strateji tərəfdaşlıq müttəfiqlik səviyyəsinə yüksəlib

İlham Əliyevin Gürcüstana səfəri ikitərəfli münasibətlərə yeni təkən verdi

Əvvəlki 1-ci sahə.

Dövlətlərarası əlaqələr də həmçinin bu möhkəm təməl üzərində qurulub. Dövlət başçısı vurğuladı ki, strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki iki dost ölkə bir çox sahə üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir, həm də ikitərəfli formada. Bir çox önəmli layihə təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Bu ilin 8 ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon dolları ötürüb

İqtisadi əlaqələrə gəlincə isə İlham Əliyev öncə Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələri dəyərləndirdi və qeyd etdi ki, bunlar ikitərəfli əməkdaşlığı daha da gücləndirir.

Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Prezident dedi ki, bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.

2022-ci ilin 9 ayı ərzində isə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara yaxınlaşması, iqtisadi sahədəki əməkdaşlığın getdikcə daha çox sahəni əhatə etməsi qarşılıqlı münasibətlərin dinamik inkişafı üçün geniş perspektivlərin olduğunu xəbər verir.

2021-ci ildə Gürcüstan Azərbaycanın səkkinci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu 558 milyon dollar ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon dolları ötürüb. Gürcüstanla Azərbaycan arasında yükdaşımanın həcmi bu il 75 faiz artıb.

Prezident həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin artırılacağını da diqqətə çatdırıb: "Biz bunu 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələcək il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosedürə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən neqliyət yollarına böyük ehtiyac var".

Dövlət başçısının vurğuladığı kimi, yeni neqliyət yolları həm geosiyasi vəziyyətə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərbi istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcmi artırılmalıdır.



artıq yeni realıq yaradır: "Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstəricilər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında neqliyət sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Transizt ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır".

Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir nöqtəyə vuruşaraq öz milli maraqlarını təmin edə bilər. Bu da onu göstərir ki, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün çox əhəmiyyətlidir.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə vurğuladı ki, Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. İki dost ölkənin reallaşdırdığı tarixi layihələr - Bakı-Tbilisi-Ceyhan nefti, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta dəniz layihələri bundan sonra da irəliləyən aparılacaq və onları daha da sürətləndirmək əzminindədir.

Baş nazir onu da vurğuladı ki, Gürcüstan İlham Əliyevin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyü təşəbbüsü də birmənalı şəkildə dəstəkləyir.

Gürcüstan-Azərbaycan-Ermenistan məsləhətləşmələri...

Səfər çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normalaşması məsələsi də müzakirə mövzusu oldu. İlham Əliyev vurğuladı ki, artıq Azərbaycan Qarabağ münaqişəsi başa çatandan sonra Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Çünki ölkəmiz regionda sülhün, təhlükəsizliyin təmin olunmasını istəyir: "Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqazda sülh gələcək və eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermenistan məsləhətləşmələrinə başlaması haqqında fikir mübadiləsi aparıldı. Əgər Ermənistan tərəfi buna hazırdsa, biz buna hazırıq".

Bu gün Ermənistanın qeyri-konstruktiv mövqeyi ucubandan bölgədə hələ də davam edən gərginlik qəbul edilməzdir. Ermənistan tezliklə sülh müqaviləsini imzalamaq və regionumuzda yeni inkişaf mərhələsi başlamalıdır. Ermənistan yalnız bu halda bölgəyə inteqrasiya edə və inkişaf qədəm qoyar. Gürcüstanla Azərbaycan münasibətləri bu baxımdan Ermənistan üçün ömür olmalıdır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırmırı. Ermənistan bu layihələrə qoşulmaq istəyirsə, sülh sazişinə imza atmalıdır.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Qarabağın ilk "hava qapısı"nın qürurlu bir ili

Cəmi 8 aya inşa edilən strateji əhəmiyyətli

Füzuli Beynəlxalq Hava Limanı bölgəyə rahat gediş-gəlişi təmin edir

Qarabağ və Şərqi Zəngəzura həyat qaydır. İllərlə işğal olan, viranə qoyulan torpaqlarımız yenidən qurulur, bərpa edilir, o torpaqlara yeni nəfəs verilir. Azad edilən hər qarış torpağımızda görülən işlər illərin ağı-acısını geridə qoyaraq bizi Böyük qayıdışa səsləyir.

İşğaldan azad olunan ərazilərin infrastrukturunun qurulması, orada yol şəbəkəsinin salınması, "ağıllı şəhər" və "ağıllı kənd"lərin reallaşdırılması ilə yanaşı, bölgədə hava limanlarının açılmasının da böyük əhəmiyyəti var idi. Paytaxtla əlaqələrin daha intensiv olması, yükdaşımanın sürətli həyata keçirilməsi, regionun turizm potensialını nəzərə alaraq gələcəkdə həm yerli, həm də xarici turistlərin rahat gediş-gəlişini təmin etmək, eyni zamanda sonayenin inkişafı ilə əlaqədar məhsulların daşınması istiqamətləri düşünülmək belə bir addım atıldı.

2021-ci ilin yanvar ayının 14-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya inşa edildi. Həmin il oktyabrın 26-da isə tarixi hadisə yaşandı: Prezident İlham Əliyev Türkiyə Prezidenti, qardaşı Rəcəb Tayyib Ərdoğanla birlikdə Qarabağın "hava qapısı"nın açılışını etdi.

Köhnə aeroportun yerində tikilən müasir beynəlxalq hava limanı

İşğaldan əvvəl Füzulidə yerli əhəmiyyətli hava limanı fəaliyyət göstərirdi. Lakin işğal illərində digər rayonlarımız kimi heç bir şeydən əsir-əlamət qalmayan Füzulidə aeroport da dağıdılmışdı. Yeni beynəlxalq hava limanı da elə köhnə aeroportun yerində tikildi.

Qarabağın ilk hava yolu olan Füzuli Beynəlxalq Hava Limanının uçuş-əmələ zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Müasir səviyyədə inşa olunan hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saadətən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətinin İdarəetmə qülləsi tikilib ki, bu da aeroportun ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb.

Ötən ilin sentyabrında Füzuli Beynəlxalq Hava Limanı ilk sərnişin təyyarəsini qəbul etdi. İstismara verilməsindən əvvəl, Bakıdan ucan AZAL-ın "Qarabağ" adlı ən böyük Airbus A340-500 tipli sərnişin təyyarəsi sınaq reysi keçirərək Füzuli aeroportunda eniş etdi. Həmin gün eyni zamanda "Silk Way" aviasirkətinin məxsus ən böyük yük təyyarələrindən biri olan Boeing 747-400 tipli təyyarə də bu hava limanına enib. Bununla da Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Füzuli Beynəlxalq Hava Limanı kifayət qədər strateji əhəmiyyətə malikdir

Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildikdən sonra həm Bakıdan, həm də ölkə xaricindən aeroporta mütəmadi olaraq reyslərin təşkil edilməsi müşahidə edilib. Onun sözlərinə görə, ötən bir ildə xüsusən Şuşa şəhərində keçirilən tədbirlərə getmək üçün Bakıdan, bir sıra hallarda isə digər ölkələrdən Füzuliyə birbaşa reyslər olub.

Deputat qeyd edir ki, həm sərnişin, həm də yükdaşımalarda baxımdan kifayət qədər əlverişli nöqədə yerləşən aeroportun növbəti dövrlərdə də istifadə olunacağı "2023-cü ildə hava limanının imkanından istifadə olunması nəzərdə tutulur. Sözsüz ki, dövrü reyslərini təşkil olunması Füzuli şəhərində məskunlaşmadan sonra həyata keçiriləcək".

Vüqar Bayramov bildirir ki, Füzuli şəhərinin Baş planına uyğun olaraq həm yaşayış binalarının, həm də sosial-inkibati obyektlərin inşası həyata keçirilir. 2023-cü ilin payız aylarında rayonda ilkin məskunlaşmanın başlanması gözlənilir.

lənildir. Deputat deyir ki, məskunlaşmadan sonra mütəmadi, cədvəl üzrə reyslər həyata keçiriləcək. Qarabağda və Şərqi Zəngəzurdə əhalinin məskunlaşması həyata keçirildikcə hava limanından daha sıx şəkildə istifadə ediləcək: "Ötən bir il göstərdi ki, Füzuli Beynəlxalq Hava Limanı strateji mövqeyə malikdir, işğaldan azad olunmuş ərazilərdən yalnız Zəngilanda məskunlaşmanın həyata keçirilməsində baxmayaraq, bu hava limanından istifadə səviyyəsi yüksək olub. Reyslərin həyata keçirilməsi bir daha təsdiq edir ki, hava limanı kifayət qədər strateji əhəmiyyətə malikdir".

Füzuli aeroportunun 8 aya istifadəyə verilməsi ölkəmizin gücünü göstərir

Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edir ki, Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövləti azad edilmiş torpaqlarında abadlıq və quruculuq işlərinə başlayıb. Xaricdən gələn qonaqlar Şuşa və digər ərazilərimizdə Azərbaycan dövlətinin qısa zaman ərzində apardığı quruculuq işlərini görib heyratla gözləyir. Xarici diplomatlar, jurnalistlər Azərbaycanın iqtisadi cəhətdən güclü dövlət olduğunu qeyd edirlər. Azərbaycanın dünyada artan siyasi nüfuzunun, gücünün arxasında onun dayanıqlı iqtisadiyyatı dayanır.

Deputat deyir ki, Azərbaycan məhz malik olduğu güclü iqtisadiyyat nəticəsində işğaldan azad edilmiş şəhər və kəndlərin heç bir dövlətdən, beynəlxalq təşkilatdan kredit almazdan öz hesabına bərpa edir. Hazırda Qarabağda və Şərqi Zəngəzurdə böyük infrastruktur layihələri həyata keçirilir.

Kamilə Əliyeva xatırladır ki, ötən il oktyabrın 26-da cəmi 8 aya tikilən beynəlxalq statusa malik Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən bir il ötür. Üstündən bir il keçməmiş ikinci hava limanının istifadəyə verilməsi ilk növbədə ölkəmizin gücünü

göstərir. Deputat deyir ki, Füzuli və Zəngilan hava limanları Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına, eləcə də gələcəkdə əsrarəngiz təbiəti olan bu ərazilərə xarici turistlərin səfər etmələrinə böyük töhfə verəcək. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir il əvvəl Füzuli Beynəlxalq Hava Limanının, bir neçə gün öncə Zəngilan Beynəlxalq Hava Limanının açılışında böyük nümayəndə heyəti ilə iştirakı Türkiyənin hər zaman Azərbaycanın yanında olmasını bütün dünyaya nümayiş etdirdi. Hələ Vətən müharibəsi başladığı ilk günlərdən Rəcəb Tayyib Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu, digər dövlətlərin Azərbaycana siyasi və hərbi təxribət törədəcəyi halda qarşılıqda Türkiyəni gördüklərini demədi: "Türkiyə Prezidentinin işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə, eləcə də Füzuli və Zəngilana səfərlərini dünya liderləri, eləcə də Ermənistan və havadarları diqqətə ləzizləyirdi. Azərbaycanın və Türkiyənin dövlət başçıları, xalqlarının dost, qardaş münasibətləri, hər iki dövlətin bayrağının bir yerdə dalğalanması dostlarımızı sevindirir, düşmənləri isə qorxuya salır".

Azərbaycanın 44 günlük haqq savaşındakı şanlı zəfəri ölkəmizin dünyada nüfuzunu artırmaqla yanaşı, üzümüzə yeni qapılar açdı. Vətən müharibəsindəki qələbədən sonra bölgədə yeni reallıqlar yarandı. Dövlətimiz regional neqliyət mərkəzinə çevrildi. Azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici iş adamlarının bu bölgəyə investisiya yatırmaq imkanlarını da artırır. Qarabağın "hava qapısı" hesab edilən Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də ölkəmizin neqliyət və kommunikasiya şəbəkəsinin sürətli inkişafının real göstəricisidir.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"



Dostluq yalnız sözdə yox, əməldə də olmalıdır

Təəssüf ki, İrəvanın bəzi dairələrindən bunu görmürük

Əvvəlki 1-ci sahə.

Lakin illər sonra doğma torpaqlarına qayıdan Azərbaycanın uğurlu inkişaf yolu, sülh və əmin-amanlığa töhfə verən addımları İrəvanın bəzi dairələrini nədənsə ciddi narahat edir.

Beynəlxalq prinsiplərdən uzaq olan qonşuluq siyasəti

Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyir ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və postmüharibə dövründə davamlı hərbi-siyasi uğurları bölgənin geostrateji sistemini köklü şəkildə dəyişib: "Prezident İlham Əliyev işğala son qoyaraq beynəlxalq hüququn aliliyini təmin edib, regionun rifahına xidmət edən müsbət geosiyasi sərəfətə nail olub. Yeni situasiyada aparıcı güc, o cümlədən reallığın qaranlı

kimi Azərbaycan və Şuşa Bəyanaməsi ilə ən yüksək səviyyədə rəsmiləşən Bakı-Ankara strateji müttəfiqliyi çıxış edir. İran bölgəyə sağlamlıq niyyətlə yanaşmadığı üçün Azərbaycanın artan nüfuzu Tehranın maraqları ilə üst-üstə düşmür. İran sadəcə özəl nümayişi ilə nələrsə nail olmaq istəyir. Sərhəddəyən təlimlər və digər təxribat xarakterli addımlar da məhz bu çərçivədə atılır".

B.Məhərrəmov deyir ki, İrəvanın daxilində başlanan xalq hərəkatı, hüquq və azadlıq mücadiləsi fonunda onlar diqqəti Azərbaycan və Türkiyə sərhədlərinə yönəltməklə daxili gərginliyi azaltmağı planlaşdırırlar: "Rəsmi Tehran başa düşməlidir ki, şimal qonşusu ilə pozulan münasibətlər istənilən halda ilk növbədə elə özünü zərərbedir. Biz bütün hallarda regionda davamlı sülh və sabitlik arzu edirik, İranın da ha acınacaqlı duruma düşməsinə is-

təmir. Amma İran özü də bunu düşünməli, sanksiyaların, daxili iğtişaların cəngində olduğu halda, qonşularına, xüsusən də Tehranın mənafeələrinə hər zaman hörmətlə yanaşan Azərbaycana münasibətdə ən azı öz sağlam maraqları naminə həssas və dürüst davranmalıdır".

Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz

Milli Məclisin deputatı Ceyhan Məmmədov qeyd edir ki, İranın özəl nümayişi Azərbaycanı narahat etmir: "Nümayiş etdirilən kadrlardan aydın görünür ki, İran ordusu qeyri-peşəkər, müasir dövrün hərbi standartlarından tamamilə geridə qalıb. Uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 1970-ci illərin səviyyəsini keçə bilməyib. Təlimlər zamanı hədəflərin düzgün müəyyənləşdiril-

məməsi, İran texnikalarının hədəf götürülməsi və dağıdılması bu fikri bir daha təsdiq edir. İranın özəl nümayişi Azərbaycanı qətiyyətlə narahat etmir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuatda birgə bəyanatında bildirdi: "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amildir. Ancaq eyni zamanda əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkat etsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır". İran bu mesajdan çox ciddi nəticə çıxarmalı və hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır".

C.Məmmədov deyir ki, İran Azərbaycanı atdığı addımları, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılmasının heç kəmə qarşı yönəlmədiyini, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi güddüyünü bilməlidir:

"İran öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Bu ölkə bütün dövrlərdə Ermənistanın yanında olduğunu, onun maraqlarını tam müdafiə etdiyini əməlləri ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, birgə layihələr həyata keçirib. İran müntəzəm qaydada Ermənistanın Koçaryan və Sarkisyan kəmiyəli Azərbaycan xalqının qüna batmış colld rəhbərlərinə istinad edib. Bunlar hamısı təkbizolunmaz faktlardır. Son hadisələr İranın məqsəd və məramını bir daha ortaya qoydu. Unutmasınlar ki, Azərbaycan regionda sülhün və əmin-amanlığın yaradıcısı olan

müstəqil dövlətdir. Heç bir qüvvə Azərbaycanı haqq yolundan döndərə bilməz", - deyir C.Məmmədov vurğulayıb.

Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan Ordusu dövlət sərhədlərimizə nəzarəti təmin edib. Lakin İrəvanın bəzi dairələrinin qeyri-adekvat davranışları, əsassız narahatlığı onun münasibətlərdə qeyri-səmimi olduğunu göstərən son ölkəmizə dəstək ifadə edən bəyanatıdır. Amma müharibənin gedişində bozi qüvvələri Ermənistanla silah göndərməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib. Bunlar hamısı təkbizolunmaz faktlardır. Son hadisələr İranın məqsəd və məramını bir daha ortaya qoydu. Unutmasınlar ki, Azərbaycan regionda sülhün və əmin-amanlığın yaradıcısı olan

Nəzir QARDAŞXANOVA, "Azərbaycan"



Ağdamda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Ağdam rayon təşkilatı tərəfindən tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ağdam rayonu Quzanlı qəsəbəsindəki Ulu Öndər Heydər Əliyevin abidəsini, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini və Şəhidlər xiyabanını ziyarət ediblər.



Tədbirdə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin öz xatirəsi birdəqiçlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev "Yeni Azərbaycan Partiyası son 30 illik tariximizin şanlı səhifələrindəndir" mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük nailiyyətlər qazanıb. Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, YAP bu gün Prezident

İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atmaqdadır. Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu böyan edib, qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Azərbaycan xalqı bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun ideyaları əsasında fə-

aliyyət göstərən Yeni Azərbaycan Partiyasının 30 illik tarixi şərəfli inkişaf yoludur. Tədbirdə həmçinin Ağdam 2 saylı Texniki Peşə Məktəbi üzrə ərazi partiya təşkilatının sədri Xanım Əliyeva, Ağdam Dövlət Sosial İqtisad Kolleci üzrə ərazi partiya təşkilatının sədri, professor Natiq Cavadov, YAP Ağdam rayon təşkilatının veteran üzvü Qəddulla Səfərov və Ağdam Rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi qazıları və şəhid ailələri ilə işin təşkilatçıları Samir Məmmədov Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağını qeyd ediblər. Tədbirin sonunda şəhid İsməd Əlvin Azim oğluna verilmiş medal atası Azim Quliyevə təqdim edilib. YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına "Təşəkkürnamə" təqdim edilib.

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.



Azərbaycanın müdafiə naziri "Saha Expo" sərgisinin açılış mərasimində iştirak edib



Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən "Saha Expo" Müdafiə və Aero kosmik sərgisinin açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, general-polkovnik Z.Həsənov sərgidə "Roketsan", "TUSAŞ", "HAVELSAN", "BAYKAR",

"TUALCOM" və "ASELSAN" şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.

Qeyd edək ki, sərgidə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak ediblər.

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli

S/n	Qəbulun keçirildiyi şəhər, rayon	Əhatə olunan şəhər və rayonlar	Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu	Qəbulun keçirildiyi gün
1.	Xaçmaz	Xaçmaz, Şabran, Siyəzən	Ədliyyə naziri Fikrət Məmmədov	03
2.	Göyçay	Göyçay, Ağdaş	"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev	10
3.	Ağcabədi	Ağcabədi, Ağdam, Laçın	kənd təsərrüfatı naziri İnam Kərimov	11
4.	Göygöl	Göygöl, Gəncə, Naftalan, Samux, Daşkəsən, Gədəbəy, Şəmkir, Kəlbəcər, Xocalı	rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev	11
5.	Beyləqan	Beyləqan, Füzuli, Xocavənd	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayilov	11
6.	Şəmkir	Şəmkir, Gədəbəy	"Azərişiq" ASC-nin sədri Vüqar Əhmədov	17
7.	Ağdam (Quzanlı qəsəbəsi)	Ağdam, Yevlax, Ağcabədi, Tərtər, Laçın	Ali Məhkəmənin sədri Ramiz Rzayev	18
8.	Bərdə	Bərdə, Tərtər	energetika naziri Pərviz Şahbazov	18
9.	Astara	Astara, Lənkəran, Lerik	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov	18
10.	Ağcabədi	Ağcabədi, Ağdam, Laçın	İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev	18
11.	Sumqayıt	Sumqayıt, Qubadlı	Baş prokuror Kamran Əliyev	22
12.	Sabirabad	Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd	Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı	23
13.	Ağdam (Quzanlı qəsəbəsi)	Ağdam, Ağcabədi, Laçın	Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev	23
14.	Masallı	Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı	Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov	24
15.	İsmayıllı	İsmayıllı, Şamaxı, Ağsu, Qobustan	Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli	24
16.	Sumqayıt	Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan	daxili işlər naziri Vilayət Eyvazov	25
17.	Salyan	Salyan, Neftçala	ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev	25
18.	Şəki	Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən	elm və təhsil naziri Emin Əmrullayev	25
19.	Qəbələ	Qəbələ, İsmayıllı	əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev	25
20.	Gəncə	Gəncə, Samux, Kəlbəcər	fövqəladə hallar naziri Kamaləddin Heydərov	25
21.	Samux	Samux, Gəncə, Kəlbəcər	gənclər və idman naziri Fərid Qayıbov	25
22.	Neftçala	Neftçala, Salyan	iqtişadiyyat naziri Mikayıl Cəbbarov	25
23.	Füzuli (Horadiz şəhəri)	Füzuli, Beyləqan, Xocavənd	Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağirov	25
24.	Qax	Qax, Şəki	"Azərsu" ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçərlilə Həsənov	25
25.	Şamaxı	Şamaxı, Ağsu, Qobustan	"Azərtiliktəchizat" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev	25
26.	Ağdaş	Ağdaş, Göyçay	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova	28
27.	Yevlax	Yevlax, Mingəçevir, Bərdə, Tərtər	mədəniyyət naziri Anar Kərimov	29
28.	Qəbələ	Qəbələ, Oğuz	Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev	29

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər planı çərçivəsində oktyabrın 25-də partiyanın Ağstafa, Kürdəmir, Cəlilabad və Quba rayon təşkilatları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin öz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Ağstafa rayonunda YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Milli Məclisin depu-

tatı Nizami Cəfərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Korimzadə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Kürdəmir rayonunda YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayilov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Kürdəmir Rayon İcra Haki-

miyyətinin başçısı Elxan İbrahimov, Cəlilabad rayonunda YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaxlı, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı Əli Hüseynli, Milli Məclisin deputatı Malik Həsənov, Milli Məclisin deputatı Elman Nəsirov, Quba rayonunda YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova və başqaları çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin uğurlu nəticələrindən bəhs olunub, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçirdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb. Tədbirlərdə YAP sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri formalar təqdim edilib. Bundan əlavə, tədbirlər planına uyğun olaraq oktyabrın 25-də YAP Yasamal rayon təşkilatının gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər.

İclası AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırdı. Ümumi yığıncağın müzakirəsinə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnamə layihəsinin təsdiq edilməsi haqqında olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov xatırladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi

tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli fərman imzalayıb. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb. Akademik İsa Həbibbəylinin sözlərinə görə, elm və təhsil sahəsində əsaslı struktur dəyişikliyi ilə əlaqədar olaraq, fərmanın 8-ci bəndində Azərbaycan Milli Elmlər Akademiyasına akademiyanın ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnaməsinin üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb. Fərmanın 8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizamnamə layihəsi hazırlanacaq AMEA-nın ümumi yığıncağına təqdim ediləcək.

Sonra AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın yeni Nizamnamə

layihəsini təqdim edib. Bildirib ki, yeni Nizamnamə akademiyasının işinin və elmi fəaliyyətinin yenidən təşkilatı ilə əlaqədar məsələləri, elmi-təşkilatı proseslərinin tənzimlənməsi mexanizmlərini əks etdirir. Akademik İsa Həbibbəylinin sözlərinə görə, 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində akademiyanın strukturu, vəzifələri və hüquqları, akademiyanın ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, akademiya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib.

Daha sonra açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edildi. AMEA-nın Rəyasət Heyətinin ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin təmin edilməsi tapşırılıb. Tədbirdə akademik Arif Həşimov ümumi yığıncağın

gündəliyindəki növbəti məsələnin AMEA-nın prezidenti vəzifəsinə seçilməsi məsələsi olduğunu bildirdi. O, bu vəzifəyə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib. AMEA prezidentliyinə namizədliyi bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zəmfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilatı fəaliyyəti, elm və təhsilin inqisrasiyası və inkişaf sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər.

Daha sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Fəxrəddin Qədirovun sədrliyi, akademiklər - Nərgiz Axundova, Telman Əliyev, İsmayıl Hacıyev və Nazim Məmmədovun üzvlüyündən ibarət hesablavcı komissiya yaradılıb. Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli keçirilən AMEA-nın yeni prezidenti seçilib.



Müzəffər Sərkərdənin qüdrətli Ordusu

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri məmnunluq doğurur

Erməni işğaldan azad edilməsinin ikinci ili qürurla qeyd edilən Zəngilan torpağında tarixi günlər yaşandı. Burada keçirilən tədbirlərə daha çox vaxt qatan isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri, Zəngilanın gəlişi, Cəbrayıl şəhərinin azad olması idi.

"Hər zaman azərbaycanlı qardaşların yanındaydıq!" deyən, ən çətin günlərdə Azərbaycana mənəvi dəstək olan, qardaş qayğısı göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə gəlişindən sonra bu yerlərdə başqa ab-hava yaşanıb. Elə bu günlərdə olduğu kimi, hər iki dövlət başçısının iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, "Dost Aqropark" "ağılı kənd təsərrüfatı" kompleksinin birinci mərhələsinin açılışı oldu, Qumlaq Dəmiryol Stansiyasının, habelə Azərbaycan-Türkiyə Meşə Təlim Mərkəzi, "Ağılı Tinqlik" və "Dostluq Meşəsi" Kompleksinin təməli qoyuldu, ictimaiyyət nümayəndələri ilə görüşlər könlülləri oxşadı. Bütün bunlar növbəti vaxtla bu yerlərdən qaçqın-köçkün düşmüş insanların, bitüvlükdə bütün Azərbaycansevərlərin qəlbində xoş duyğular oyadı.

İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə bu gün yeni həyat, yeni nəfəs qayıdır. Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerləyeksən edilən hər bir yaşayış məntəqəmizdə hazırda abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyev ardıcıl olaraq azad olunmuş ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə şəxson tanış olur. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına növbəti səfər zamanı bir sıra yeni obyektlərin təməlini qoyub, böyük qaydışın başladığı Zəngilanın Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinləri ilə görüşüblər. Dövlət başçısı deyib ki, burada həyat qaynayıcaq: "Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək. Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynləriniz də çoxu yaqın ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıta, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dödə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər".

Vətən müharibəsinin qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra "ağılı kənd" layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi start verildi. Sakinlər yüksəkkeyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərə təmin olunublar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı mühüm hadisələrdən biri də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu, işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində inşa edilən ikinci aeroportudur. Zəngilan Beynəlxalq Hava Limanının ilk alı qonağının qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın olması xalqımızda yüksək məmnunluq doğurdu.

Səfər sonu Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev demişdir: "Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlərin zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarmız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik".

İşğaldan azad olunan ərazilərimizdə iki ildən az müddətdə ikinci beynəlxalq hava limanı istifadəyə verildi. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan, həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir.

Ekspertlərin fikrincə, Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə edilməklə yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı "Şərqi-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurdə turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından çox əhəmiyyətlidir.

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında demişdir: "Bugünkü səfərimiz zamanı Azərbaycan işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inandırmaq ki, doğma yurtdan ayrılmışa məcbur qalmış azərbaycanlı qardaşların üçün buradan bir müddət vətənə qayıtmaq mümkündür. Çünki azərbaycanlı qardaşlarımız ayrıldıqları torpaqlara, inanırıq ki, ən qısa vaxtda son dərəcə gözəl bir şəkildə inşa edilən, canlandırılan bu yerlərdə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilmişdir".

Xatırladaq ki, növbəti Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Şuşada, ümumiyyətlə, erməni vandallığına məruz qalmış, erməni işğaldan azad edilmiş bütün ərazilərdə çox vacib layihələr həyata keçirilir. Əsas məqsəd soydaşlarımızın öz ata-baba yurdlarına tezliklə qayıtmasıdır. Həm Qarabağ iqtisadi zonasında, həm də Şərqi Zəngəzur iqtisadi zonasında böyük işlərin görülməsinin şahidi oluruq. Hava limanının tikintisi, yolların çəkilməsi, yeni infrastrukturun yaradılması regiona böyük töhfələr verəcək. Digər tərəfdən həm Cəbrayıl, həm Qubadlı, bitüvlükdə Şərqi Zəngəzur İqtisadi Zonası geniş iqtisadi potensiala malikdir. Orada kənd təsərrüfatı, turizm, eləcə də sənayenin bütün sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Əlbəttə, infrastrukturların bərpası, yolların çəkilməsi görülən işlərin daha səmərəli olmasına kömək edir. Bütün bu görülən işlər ölkə iqtisadiyyatına və insanların sosial həyat şəraitinə daha da yaxşılaşmasına öz təsirini göstərəcəkdir.

Rohman SALMANLI, "Azərbaycan"

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08:00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhəboyu tam riayət edir.



Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi instaqram sahifəsində paylaşım edir:

"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsəreti, igidliyi və mətanəti sayəsində mümkündür. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"



Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozur.

Saat 08:05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətində Laçın Səfian kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini və Törtərin, Ağdamın kəndlərini artilleriya atəşinə tutur.



Ermənistanın bütün sahələrdə dərinləşən tənəzzül müharibə fəonunda bu ölkənin ordusunun da durumuna təsirsiz ötürülmü. Orduda əvvəllərdə müşahidə olunan pozuntular artıq daha geniş miqyas alıb. Eyni zamanda müharibə N.Paşinyanın iqtidarına olduqca baha başa gəlir.

Ermənistanın hücumlarının və təcridatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən effektiv şəkildə alınır. Eyni zamanda düşmənin itkiləri durmadan artır. Çoxmiñli itkilər isə Ermənistanın əsgər anarının etiraz dalğasının başlanmasına səbəb olub. Hakimiyyət itkiləri gizlətməyə çalışsa da, buna nail ola bilmir. Elə bu səbəbdəndir ki, Ermənistanın hakimiyyətin nəzarətində olmayan media orqanları Paşinyanın kriminal rejimini dezinformasiya yaymaqda ittiham edirlər. Əsgər anarları açıqlanan itki rəqəmlərinə inanmırlar. Onlar hakimiyyəti əsgər itkisinə etinasızlıqda ittiham edir, ölkə rəhbərliyinin indiyə qədər onları aldatdığını bildirirlər.

Elə bu səbəbdən də əsgər anarları növbəti dəfə etiraz aksiyası keçiriblər. Aksiyada Qarabağda gedən döyüşlərdə həlak olan Samvel Melkunyannın anası deyib ki, həmişəki kimi hökumət itkiləri gizlədir, həlak olmuş əsgərlərin cəsədlərini ailələrinə vermir. "Nəyə görə

26 oktyabr 2020-ci il

Azərbaycan: ZƏFƏR gündəliyi



Prezident İlham Əliyev xalq növbəti dəfə müraciət edir. Dövlət başçısı Azərbaycan Ordusunun düşməndən azad etdiyi məntəqələrin siyahısını elan edir:

"Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünün azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Saryataq, Mollabürhan və Qubadlı şəhəri!"

Prezident deyir ki, düzdür, azad edilmiş məntəqələrdə bir şey qalmasa da, Azərbaycan öz doğma yurd yerlərini yenidən bərpa edəcək. Buna Azərbaycan xalqının da, dövlətinin də gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın:

"Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq

kimi, cəsəretli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolumdayıq, yumruq kimi birik. Bu birlik əbədi-dir və əbədi olacaq!"

Mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"



"Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya möhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır".

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsen rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçan keçirməyə cəhd göstərən düşmənin kvadrokopteri atıcı silahlardan açılan atəşlə möhv edilib.

Prezident İlham Əliyev İtaliyaya "Rai-1" televiziya kanalına müraciət edib.



sahibə verərək Ermənistanın növbəti təcridatlarını açıqlayıb.

Prezident deyir ki, atəşkəs hər dəfə Ermənistan tərəfindən pozulur. Bunun xronologiyası da var: "Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08:00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10:00-dür. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Törtərin şəhərinə yenidən bir neçə mərmir atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu, davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq".



olacağıq". Dövlət başçısı bir daha sülh razılaşmasının hansı şərtlər əsasında mümkün ola biləcəyini açıqlayıb. Bildirir ki, Ermənistan tərəfindən də xoş məram göstərilməlidir. Əgər belə olsa, Azərbaycan Prezidentinin deyəcəyi olacaq: "Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları növbəti bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşüncəli və düzgün addım atmalıdır".

Saat 18:15-də düşməni "Smerç" yayılım atəşli reaktiv sistemindən Törtərin şəhərini atəşə tutur. Dağıntılar və yaralananlar var.



Müdafiə Nazirliyi işğaldan azad olunmuş Qubadlı şəhərindən və rayonun Xanlıq, Padar kəndlərindən videogörüntülər yayır.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"

Ermənistan: məğlubiyyətin xronikası

Azərbaycan torpaqlarına hərbi xidmət keçməyə qasb, imkansız ailələrin övladları göndərilməlidir? Ümumiyyətlə, bizə Qarabağ lazımdır mı?" - deyə o bildirir.

Qeyd edək ki, işğalçı ordu ötən bir ayda o qədər itki verib, əsgərləri o qədər zərbə alıb ki, yaralıların yerləşdirilməsi üçün Ermənistandakı hospitalarda yer qalmayıb. Hər gün ölkənin müxtəlif xəstəxanalarına yaralıların daşınması davam edir. Valideynlərin bir çoxu Qarabağda xidmət edən övladlarından bir xəbər ala bilmədiklərindən paytaxtdakı morqulara və xəstəxanalara üz tubulur.

Göründüyü kimi, Ermənistanın daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Gözlənilir ki, cəbhədəki çoxsaylı insan itkiləri ilə əlaqədar vətəndaşlar tezliklə küçülərə axışacaq. Bununla da Ermənistan sonu görünməyən daxili siyasi böhrana qədəm qoyacaq.

Bu arada dünyada bütün dinlərin sülh, barışıq və dostluğa çağırıldığı bir halda Ermənistan cəmiyyətində din amili faşist və sovinst ideologiyasının yayılmasında lokomotiv kimi çıxış edir. Belə ki, bütün ermənilərin Katolikosu II Qaregin erməni xalqına müraciət edərək insanları müharibəyə qoşulmağa sözləyib. Bu barədə Qaregin feysbuk sahifəsində videomüraciət yayımlayıb. Ermənistanın əhalinin müharibəyə qoşulmaqdan imtina etməsi və cəbhədə böyük itkilərin verilməsi ilə bağlı xəbərlərin fəonunda Katolikos II Qaregin müraciətində erməni gənclərinin ölməyə getməyə sözləyib və bunun, guya hələddicə an olduğunu bildirib.

Qeyd edək ki, Qaregin müharibənin başlanmasından sonra ilk dəfədir ki, ermənilər belə bir müraciət edir. Bu, erməni ordusunun çətin vəziyyətdə olduğunu, ölkədə döyüşməyə adam tapılmadığını təsdiq edir. Ona görə də Ermənistanın son ümid kimi kilsə döyüşməyə girib. Digər tərəfdən, II Qaregin qarşısında olduğu Paşinyan hakimiyyətinə bu dəstəyi verməklə övvəlki təsir gücünü yenidən qaytarmaq istəyir.

Bu arada Ermənistanın keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan da hakimiyyəti tənqid edib. Öz açıqlamasında Ermənistanın tarixinin ən biabırçı və dağıdıcı dövrünü yaşadığını deyən Vazgen Manukyan bildirib ki, ölkənin gələcəyi təhlükə altındadır. O qeyd edib ki, indiki hökumət istefaya getməlidir.



Ümumilikdə isə, son daxili ziddiyyətlər göstərir ki, Ermənistan qarşıdakı dövrdə daha çətin günlər gözləyir.

Elçin CƏFƏROV, "Azərbaycan"



Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanı qarşı hərbi təhdidləri davam etdirir

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmalarına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.

AZƏRBAYCAN XƏBƏR VERİR Kİ, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, Ermənistan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisində tam çıxartmaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyadaəleyhinə minalar yerləşdirərək davam edir və bu, yalnız keçmiş xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.

Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu gündə 266 vətəndaş-yanatların heç bir əsasının olmadığını göstərir.

Bildirilib ki, sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanı qarşı genişmiqyaslı tərribatın və hücumlarının əsas başlanğıc nöqtəsi də havanın qarantlığı və mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi mövqelər arasında təminat yollarını və əraziləri minalamağa cəhd etməsi olub.

Bununla yanaşı, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra, əvvəlcə, ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiqlə nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığını yalnız 25 faiz təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55 faizi Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.

Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanı qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısının alınması üçün Ermənistanı təzyiqləndiririk.

Azərbaycan tərəfi dəfələrlə bu təhdidlərin aradan qaldırılmasını istiqamətində səylərini səfərbər edilməsi və ölkəmizin həyata keçirdiyi humanitar minatəmizləmə işlərinə genişmiqyaslı yardım göstərilməsi barədə müəzakirə edib. Bu xüsusda, cari il avqustun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə müvafiq məktub ünvanlanıb və məktub BMT-nin bütün üzvləri arasında yayılıb.

Azərbaycan tərəfi, həmçinin cari ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabrın 7-də qəbul etdiyi müvafiq qərarları açıq-aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sūbutları təqdim edib.

Beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir



Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfəri zamanı Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatların yanında daimi nümayəndəsi Qalib İbrahimoğlu və Müqəddəs Taxt-tacın nümayəndəsi, Vatikanın bütün üzvləri arasında yayılıb. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatların yanında daimi nümayəndəsi Qalib İbrahimoğlu və Müqəddəs Taxt-tacın nümayəndəsi, Vatikanın bütün üzvləri arasında yayılıb.

Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatların yanında daimi nümayəndəsi Qalib İbrahimoğlu və Müqəddəs Taxt-tacın nümayəndəsi, Vatikanın bütün üzvləri arasında yayılıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfəri zamanı Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabev və Cenevrə Dirlərəsi Dialoq Platformasının nümayəndələri ilə görüşüb. Aİİ rektoru A.Şirinov görüşdə "Dini radikalizmə və zorakılığa təsir edən psixoloji amillər" mövzusunda mürəzzəf çıxış edib. İnstitut rəhbəri zorakılığın yaranmasına təsir edən amillər arasında insanın təbii olaraq əlaqəli olanlarla yanaşı, uşaqlıq təcrübələri, insanlararası ictimai münasibətlər, eyni zamanda sərbəst və radikal dünyagörüşü məqamlarının da olduğunu vurğulayıb. A.Şirinov radikal qruplara qoşulma prosesinin coxyönülxarakterə malik olduğunu qeyd edərək, radikallaşma prosesini təkçə fərdi psixoloji xüsusiyyətlərlə açıqlamağa çalışın reduksionist nəzəriyyələrin mövzunu tam aydınlaşdırma bilmədiyini diqqətə çatdırıb.

Rektor iştirakçılara Azərbaycanda mövcud multikultural mühit barədə məlumat verib. Bildirib ki, ölkədə multikulturalizm, tolerantlıq və dini dözümlülük dövlət siyasəti səviyyəsində inkişaf etdirilir.

Mina terrorçusu

Ermənistanın beynəlxalq hüquqa cəzalandırılmaması onun yeni hərbi cinayətlərinə yol açır

Əvvəli L-ci sah.

Mənfurlar bu murdar əməlləri ilə dinc azərbaycanlılara mümkün qədər çox ziyan vurmaq kimi insanlıqdan uzaq məqsədlər güdüblər. Oktyabrın 19-da Minatəmizləmə Agentliyinin açıqladığı rəsmi statistikada bildirilir ki, Birinci Qarabağ müharibəsindən sözügedən tarixə qədər 3342 nəfər mina partlayışlarının qurbanı olub. Onlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmuş klaster silahlarının partlaması baş verib.



Təəssüf ki, hər ötən gün mina qurbanına çevrilən vətəndaşlarımızla bağlı statistika artır və elə yuxarıda göstərilən rəqəmlər açıqlandıqdan sonrakı günlərdə də mülki azərbaycanlılar mina terrorunun qurbanı olublar. Belo ki, 2022-ci il 21 oktyabr tarixdə Laçın rayonunun Suarısı kəndində minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə minanın partlayışı baş verib. Minalar ərazidə baş verən hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdü Elsevər Həmidov həlak olub. 1977-ci il təvəllüdü Səbuh Həsənov isə bədənin müxtəlif nahiyələrində qolpə yaraları alıb. Oktyabrın 23-də isə ermənilərin hərbi cinayətlərinin növbəti qurbanı Tərtər rayonunun Seydimli kəndinin 26 yaşlı sakini Samir Əlizadə olub. Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə minanın partlayışı nəticəsində xəstəxanaya yerləşdirilən S.Əlizadənin hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

Erməni faşizminin xain oyunları

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra 2021-ci ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanması sahələrinin xəritəsini ölkəmizə təqdim etməsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir. Ötən il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyadaəleyhinə minanın xəritəsini də Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. İyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Lakin həmin xəritələrdən dəqiqliyi cəmi yüzdə 25 faiz təşkil edir.

Xüsusilə qeyd edək ki, terrorçu ermənilər 44 günlük müharibəyə başa çatdıqdan sonra da öz acı məğlubiyyətlərindən nəticə çıxarmayaraq ərazilərimizi minalamaqda davam ediblər. Elə Laçında aşkarlanan xeyli sayda piyadaəleyhinə minalar da bunun öyanı təsdiqidir. Rayon ərazisində piyadaəleyhinə mina sahələrindən bu ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ödəd PMN-E növü minalar aşkar edilib. Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanın istehsal olunan minalardır.

Baxmayaraq ki, beynəlxalq hüququn hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyadaəleyhinə minaların istehsal edilməsi, saxlanması, daşınması və istifadəsinə qadağan edir. Eyni zamanda Ermənistan işğaldan azad olunan ərazilərdə piyadaəleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının I Əlavə Protokollarının tələblərini pozur.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Layihə təkliflərinin verilməsi üçün müraciət: No. RFP/AZE/012/202

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanı Nümayəndəliyi

► AZƏRBAYCANDA QAÇQINLAR VƏ SİĞINACAQ AXTARAN ŞƏXSİLƏR ÜÇÜN TƏHSİL DƏSTƏYİ

fəaliyyətinin həyata keçirilməsi üçün layihə təkliflərinin qəbul edib.

- Tender ölkə daxildir.
- Ətraflı məlumatı <http://www.azerweb.com> və ya <https://azerbaijan.un.org/en/204458-rfp-education-support-refugees-and-asylum-seekers-azerbaijan> internet sahifəsindən əldə edə bilərsiniz.
- Sualların qəbulu üçün son tarix 30 oktyabr 2022-ci il Bakı vaxtı ilə saat 23:59-dur.
- 17 noyabr 2022-ci il, Bakı vaxtı ilə saat 23:59-a** qədər edilən təkliflər etibarlı sayılacaq.

Request for Project Proposal: No. RFP/AZE/012/202

The Office of United Nations High Commissioner for Refugees in Baku, Azerbaijan invites to submit project proposals on:

► PROVISION OF EDUCATION SUPPORT FOR REFUGEES AND ASYLUM SEEKERS IN AZERBAIJAN;

- The tender is open at a country level.
- For details, please visit <http://www.azerweb.com> or <https://azerbaijan.un.org/en/204458-rfp-education-support-refugees-and-asylum-seekers-azerbaijan> website.
- The deadline for receipt of questions is 23:59 hrs. BAKU time on 30 October 2022.
- Offers should be submitted by **17 November 2022 at 23:59 hours** Baku time.

"Azərişiq" ASC 0,4 kV elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.
LOT-1: 0,4 kV elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması

İştirak haqqı - 800 manat
"Azərişiq" ASC
Hesab: AZ83AIB3302009441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Swift hesab: AZ37NABZ10135010000000001944
Müft Code: AIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Emil Əliyev
Əlaqə telefonu (şəhər): (012) 440-39-93 (daxili 29-18)
Elektron poçt: emil.aliyev@azerishiq.az
Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130, AZ1009

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerməyə vaxtın qalması üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş "Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzaga Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişiq" ASC-nin inzibati binasında ala bilərlər.

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir);
- iddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrində çıxarışı (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir);
- iddiaçının Dövlət Statistika Komitəsindən sahibkarlıq kateqoriyası haqqında arayışı;

Tender komissiyası

Ümumi	Bu gün 25.10.2022
Ümumi pozulmuşlar sayı	823 023
Ümumi sağalma sayı	812 743
Aktiv xəstə sayı	340
İstehlak edilmiş test sayı	7 309 540
İstehlak edilmiş test sayı	9 940
Təbii pozulmuşlar sayı	64
Təbii sağalma sayı	66
Səhərləndirilmiş test sayı	2 483
Səhərləndirilmiş test sayı	3

Ümumi	25.10.2022
Vaxtdan vaxtına vaksinasıya sayı	13 907 933
1-ci doza vaksinasıya sayı	5 388 998
2-ci doza vaksinasıya sayı	4 870 831
3-cü doza qrupunda vaksinasıya sayı	3 385 313
Ümumi vaksinasıya sayı	262 791
Ümumi pozulmuşlar sayı	834
1-ci doza vaksinasıya sayı	390
2-ci doza vaksinasıya sayı	114
3-cü doza qrupunda vaksinasıya sayı	275
Ümumi vaksinasıya sayı	55



"Azərlotereya"nın lotereya oyunlarında şəffaflyq təmin edilib

Ölkəmizdə bununla bağlı qazanılan təcrübə dünyada ən müvəffəq nümunələrdən hesab olunur

Qanunla tənzimlənən və uduş fondu olan kütləvi oyunlarda şəffaflyq təmin edilməsi ən vacib məsələlərdən biridir. Çünki insanlarda belə oyunların ədalətli keçirilməsinə dair əminlik olmazsa, iştirak edənlərin sayı da çox olmaz. Bütün dünyada populyar olan lotereya oyunlarında da belədir.



Azərbaycanda lotereyaların təşkili və keçirilməsinin qaydaları, lotereyaların təşkilatçılarının və iştirakçıların hüquq və vəzifələri "Lotereyalar haqqında" qanunla tənzimlənir. 12 maddədən ibarət bu qanun 2004-cü ildə qəbul edilmiş, 2021-ci ildə ona əlavə və dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərin bir qismi lotereya oyunlarının keçirilməsində şəffaflyq təmin olunması ilə bağlıdır. Bu dəyişikliklərdən sonra oyunların şəffaf şəkildə təşkil edilməsi və keçirilməsi ilə bağlı tələblər təkmilləşdirilib. Başqa cür desək, qanuna edilən dəyişikliklər həqiqətən də lotereya oyunlarının təşkili zamanı şəffaflyq təmin edilməsində əlavə imkanlar yaradır. Bunun sayəsində müzakəfə fondunun daha ədalətli bölüşdürülməsi müşahidə olunur.

Şəffaflyq təmin edilməsi sahəsində müvəffəq xarici təcrübədən yararlanmaq üçün "Azərlotereya" ASC təhlükəsiz və şəffaf lotereya oyunlarının hazırlanması ilə tanınan "Scientific Games" şirkəti ilə əməkdaşlıq edir. Xatırladaq ki, lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. "Azərlotereya"ya məxsus bütün ani lotereya biletləri Böyük Britaniyada "Scientific Games"də dizayn və çap edilir. Satışa çıxarılmış ani lotereyalara dair məlumatlar, o cümlədən uduş fondunun məbləği və tərkibi, hər bir uduşun sayı və məbləği, vergi çıxıldıqdan sonra ödənilən məbləğlər, satışa buraxılmış biletlərin ümumi sayı, uduşlu biletlərin sayı, uduş fondunun həcminin buraxılması lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti hər bir lotereya biletinin arxa hissəsində qeyd edilir.

Lotereya oyunlarında iştirakçıları maraqlandıran məsələlərdən biri də uduş fondlarıdır. Uduş fondu lotereyada oynanılan və uduş şəkildə ödənilməsi nəzərdə tutulan pul vəsaitlərinin məcmusudur. Uduş fondlarının böyük olması lotereya oynayanların uduş şansını artırır və onların əsas faktorlarından biridir. Bəzən lotereya oynayan şəxslərdən uduş fondlarına dair inamsızlıq olur. Bilet alıb böyük məbləğdə pul udan bilməyənlər uduş fondlarının əldə olduğunu düşünür, uduşa daha az vəsaitin yönləndirildiyini fikirləşirlər. Amma unutmamaq lazımdır ki, uduş fondlarının müəyyənlişdirilməsi ilə bağlı beynəlxalq standartlar var. Yəni uduş fondunun minimum həcmini satılan lotereya biletlərinin ümumi məbləğinin 50 faizindən az ola bilməz. "Azərlotereya" oyunları zamanı uduş fondlarının qanunda nəzərdə tutulduğundan yüksək müəyyən edib. Lakin ən əsası ondan ibarətdir ki, "Azərlotereya" lotereya oynayanların maraqlarını gözləmək, daha çox iştirakçının uduşunu təmin etmək üçün uduş fondlarını daim ən yüksək həddə müəyyən edir. Məsələn, "Azərlotereya"nın ani lotereyalarda uduş fondunun nis-

bəti 63-68 faizə çatır. Uduş fondu ilə bağlı maksimum limit yoxdur, yalnız minimum hədd var və buna da "Azərlotereya" ən yüksək səviyyəyə əməl edir. Azərbaycanlı müsbət təcrübələrdən biri də iri uduşlar zamanı vəsaitin bir qisminin vergidən azad edilməsidir. Məlumdur ki, lotereyalardan əldə edilən uduşlar vergiyə cəlb edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, lotereyaların keçirilməsindən pul şəkildə əldə edilən uduşlardan iştirakçıya bağlı ödənilən pul vəsaiti və uduş vergi tutulur. Yəni 500 manatdakı uduşlar gəlir vergisindən azaddır. Elə 10 faizlik vergi də xarici ölkələrlə müqayisədə aşağıdır. Vergilər çıxıldıqdan sonra müvafiq lotereya bileti üzrə uduş həmin lotereya biletini təqdim edilmiş şəxsə ödənilir. "Azərlotereya" tərəfindən isə uduşdan hər hansı komissiya haqqı tutulmur. Bütövlükdə, Azərbaycanda istər lotereya oyunlarının təşkili ilə bağlı şəffaflyq, istərsə də uduş fondlarının həcmini dünyada bu sahədə qəbul olunan ən müasir tələb və standartlara uyğundur. Bu baxımdan "Azərlotereya"nın bu sahədəki təcrübələri dünyada ən müvəffəq nümunələrdən hesab olunur.

Elçin CƏFƏROVA, "Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ!



"Azərbaycan" qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıların qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

Azərbaycan Respublikasının Mərkəzi Bankı açıq tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.

Tender proseduru 12 dekabr 2022-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə icbari Sığorta Bürosunun İştirakçısı Sığortaçıların Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.

Hesabat dövrünün sonuna iddiaçının məcmu kapitalı qanunvericiliyində müvafiq olaraq hesablanmış tələb olunan kapitalın məbləğindən az olmamalıdır.

Təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçiriləndə xarici təkrarsığorta şirkəti Mərkəzi Bankın müvafiq reyestrinə daxil edilmiş təkrarsığorta şirkəti olmalıdır (təkrarsığorta xarici sığorta brokeri vasitəsi ilə həyata keçiriləndə də).

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sonuqları təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şahadətnamə və ya hüquqi şəxslərin təsdiq edilmiş surətləri) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rəkvizitləri;
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yığından və digər risklərdən sığortalanmasına, nağd pulun daşınması üzrə risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin könlü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair verilmiş razılıq surəti;
- tenderin Əsas şərtlər toplusunda müəyyən edilmiş reytingə malik olan təkrarsığortaçıların təcrübəsindən ibarət təsdiq edilmiş məlumat;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə (aslı və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 27 yanvar 2023-cü il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qərantiyası formasında);
- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənilmələrə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olub-olmadığına müvafiq dövlət orqanından arayış;

- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən gec 09 dekabr 2022-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən gec 01 dekabr 2022-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilərək geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İddiaçılar tenderdə iştirak etmək üçün Mərkəzi Bankın aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğində iştirak haqqı köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZZ52NABZ0170119000000001944
Müxbər hesab: AZ74NABZ0145170000000001944
S.W.I.F.T. BİK: NABZAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Sığorta xidmətinin göstərilməsinə 01 yanvar 2023-cü il tarixdən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2023-cü il tarixdən başlanılır.
Sığorta xidmətinin göstərilməsi müddəti: 1 (bir) il.
Qiymətləndirmə meyarları: qiymət, təklif olunan xidmətlər paketi üzrə sığorta şərtləri və şərtsiz azadolma məbləğləri.
Tenderdə iştirak etmək istəyən sığortaçıların iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərkən Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxsinə Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov (Hüquq departamenti). Telefon: 493-11-22 (428).
Akif Əskərov (İnzibati və satınalmalar departamenti). Telefon: 493-11-22 (484).

Satınalmalar komissiyası

22 oktyabr 2022-ci il tarixdə "Azərbaycan" qəzetinin №231 (9110) sayında dərc edilmiş elana əlavə



korporativ abunəçilərinin nəzərinə

21 noyabr 2022-ci il tarixdən etibarən, "Azercell Telekom" MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən "Region 1" tarif paketinin adı dəyişdirilərək "Biznesim Region" adlandırılacaq. Həmin tarixdən etibarən tarif paketindən daha əlverişli istifadə şərtləri təqdim ediləcəkdir.

Tarif Paketinin adı	Xidmətin növü	Xidmətin qiyməti (AZN, ƏDV daxil) Aylıq abunə haqqı 2,00
"Biznesim Region"	Bakı və Abşeron zonalarına daxil olduqda şəbəkədaxili zənglərin hər 1 (bir) dəqiqəsinə görə (Rominq xidməti çərçivəsində və qısa nömrələrə edilən zənglər istisna olmaqla)	0,05
	Bakı və Abşeron zonalarına daxil olduqda şəbəkəxarici zənglərin hər 1 (bir) dəqiqəsinə görə (Rominq xidməti çərçivəsində və qısa nömrələrə edilən zənglər istisna olmaqla)	0,05
	Bakı və Abşeron zonalarına daxil olduqda tarifiedaxili zənglərin hər 1 (bir) dəqiqəsinə görə (Rominq xidməti çərçivəsində və qısa nömrələrə edilən zənglər istisna olmaqla)	0,00

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, "Biznesim Region" tarif paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən (www.azercell.com<<http://www.azercell.com/>>), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

B İ L D İ R İ Ş

"AZƏRİŞİQ" ASC tərəfindən 20 sentyabr 2022-ci il tarixdə Salyan rayonu, Şorsulu kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilmiş tender müsabiqəsində Tender komissiyasının qərarına əsasən, "UNİ ENERGY SERVICES" QSC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 6 085 866,58 (altı milyon səksən beş min səkkiz yüz altmış altı manat 58 qəpik) AZN məbləğində müvafiq podrat müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfatəşablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bir sıra təhsil müəssisələri üçün fizika, kimya və biologiya laboratoriyası dəstlərinin satın alınması məqsədilə 12.09.2022-ci il tarixdə keçirilmiş açıq tender prosedurunun nəticəsinə əsasən, "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC qalib elan edilmişdir. Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!
Bakı şəhəri 6 saylı Vəkil Bürosunun kollektivi vəkil Mehman Əliyevə qardaşı **ELMAN MÜƏLLİMİN** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

<p>BAŞ REDAKTOR</p> <p>Bəxtiyar SADIQOV</p>	<p>Ünvan</p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 11 mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az az reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az</p>	<p>Telefonlar</p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotolüstrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühəsiblik - 539-59-33</p>	<p>Qeydiyyat nömrəsi 1</p> <p>"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir.</p>	<p>Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənəfiyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p>Gündəlik qəzet</p> <p>Tiraj 6508</p> <p>Sifariş 3032</p> <p>Qiyməti 40 qəpik</p>
---	---	--	---	---	---